

Bildiyimiz kimi Allah-Təala Həzrət Peyğəmbəri öz lütfündən bəşəriyyətə ərməğan etmişdir. Onun uca əxlaqı və yaşadığı möhtəşəm həyatı iman gətirənlər üçün ən müstəsna nümunədir. Onu öyrənmədən dinimizin incəliklərindən xəbərdar olmaq mümkün deyil. Qurani-Kərimdə yaradılış qayəminin Allaha qulluq olduğu bildirilir. Həzrət Peyğəmbər isə bizə bu qulluğun necə olacağını, yəni Rəbbimizə nə cür qul olacağımızı öyrədən Rəsuldur. Həqiqi sevgi sevilənə tabe olmağı zəruri qılır. Bir insanın sevgisi sevdiyinə bağlılığı, itaəti nisbətində ölçülür. Xatəmül-Ənbiyaya sevgimizin ölçüsü də məhz Ona itaətimizdə öz əksini tapır. Üstəlik Ona tabe olmaq Rəbbimizin bir əmridir:

“(Ya Rəsulum!) De: “*görməyin siz Allahı sevirsiniz, mənim ardınca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!*”

Allah Rəsulunu nə üçün sevməliyik? Çünki bizə kamillik yolunu göstərən Odur. Çünki zülmət içində qıvranan bəşəriyyətə Haqqa gedən işıqlı yolda bələdçiliyi O etmişdir. İnsan oğlu ona yaxşılıq edəne qarşı qəlbində sevgi bəsləyər, minnətdarlıq duyar. Tanımadığımız bir adamdan gördüyümüz kiçik bir yaxşılıq belə ona qarşı məhəbbət hissləri keçirməyimizə səbəb olursa, bütün ələmlərə hidayətlə gələn, rəhmət olaraq göndərilən, insanlara kitabı və hikməti öyrədən, dünya və axirətdə səadət yollarını göstərən o uca Peyğəmbəri necə sevməyə? Sevmək inanmaqdır, yaşamaqdır. Ələmlərə Rəhmət olan Rəsuli-Əkrəm (s.ə.s) bir hədisi-şərifində belə buyurur:

“Sizi nemətli ruzi ndirdiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün mənə sevin. hli-Beytimi də mənə sevdiyiniz üçün sevin!” (Tirmizi, 2678)

Onu sevməliyik, çünki O, ümməti olan bizləri çox sevirdi. Hər zaman şəfqət qanadlarını ümmətinin üzərinə gərmişdir. Onun bu halı Qurani-Kərimdə belə bildirilir:

“Siz özünüzdən bir peyğəmbər göldü ki, sizin ziyət (məşəqqət) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü tənədir, möminlərə şəfqətli, mərhəmətlidir!” (ət-Tövbə, 128)

Onu sevmək və itaət etmək bizi Onun həyatını dərindən öyrənməyə və hədislərini doğru anlamağa səsləyir. Bir insanın həyatı nə qədər Onun həyatına bənzəyərsə, kamillik yolunda o nisbətə məsafə qət etmiş olar. Allah hər birimizə Onu sevməyi, Onunla həmhal olmağı və Onun yolunda olmağı qismət etsin!